

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin 2020-ci il ərzində fəaliyyətinə dair

HESABAT

Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, dövlət qulluğu və kadr siyasəti sahəsində də islahatlar uğurla davam etdirilir. Vətəndaşların işə qəbulu, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə Dövlət İmtahan Mərkəzi üçün müasir standartlara cavab verən yeni inzibati binanın tikilib istifadəyə verilməsi, nümunəvi iş şəraitinin yaradılması, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, texniki avadanlıqların alınib quraşdırılması və proqram təminatının istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılan bu imkanlardan istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etməyə çalışmış, fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2020-ci il ərzində də davam etdirmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və Dövlət İmtahan Mərkəzinə aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası məqsədilə 25 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində “Ümummillə liderimiz Heydər Əliyev və Azərbaycanda müasir dövlət idarəçilik sisteminin yaradılması” və “Dövlət qulluqçularının etik davranış qaydaları və onlara əməl olunmasına nəzarət mexanizmi”, 29 sentyabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasının dövlət qulluğu modeli” və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində islahatlar”, 14 oktyabr 2020-ci il tarixdə “Dövlət qulluğunun hüquqi statusu” və “İcra funksiyalarının yerinə yetirilməsində dövlət qulluqçusunun fərdi məsuliyyəti”, 30 oktyabr 2020-ci il tarixdə isə “Dövlət qulluğu sisteminin formalaşdırılması” və “Dövlət qulluğunda qanunvericilik sisteminin əsasları”, 27 noyabr 2020-ci il tarixdə “Dövlət qulluğuna qəbul qaydaları” və “Azərbaycan Respublikasının Konstitusiyası dövlət qulluğuna dair qanunvericiliyin təməlidir” mövzularında tədbir və seminarlar keçirilmişdir.

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsi 2020-ci ildə də davam etdirilmişdir. 21-24 iyul 2020-ci il tarixlərdə Şərur və Ordubad Rayon Təhsil Şöbələrinin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə, dövlət ümumi təhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan

edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə 77 nəfərə qeydiyyatdan keçmək üçün səyyari elektron xidmət göstərmişdir.

Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırığa uyğun olaraq 2020-ci il ərzində hüquq mühafizə orqanlarında və dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilmiş, test imtahanlarında 851 namizəd iştirak etmiş, 383 namizəd test imtahanlarında uğur qazanmışdır.

Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən 7 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 11 qərarı ləğv etdirilmiş və 7 dövlət orqanının 11 qərarı dəyişdirilmişdir.

Belə ki, Hərbi Məhkəmənin 1 və Naxçıvan Şəhər Məhkəməsinin 2 qərarı inzibati vəzifəyə təyin edilərkən qanunvericiliyin tələbinə düzgün əməl edilməməsi, Mərkəzi Seçki Komissiyasının 1 qərarı, İcbari Tibbi Sığorta Agentliyinin 1 qərarı və Ədliyyə Nazirliyinin 1 qərarı ixtisas dərəcəsinin düzgün verilməməsi, Şahbuz Rayon İcra Hakimiyyətinin 4 qərarı sınaq müddətinin düzgün tətbiq edilməməsi və Şərur Rayon İcra Hakimiyyətinin işçinin qanunvericiliyin tələblərinin pozulmaqla işə qəbul üzrə 1 qərarı ləğv etdirilmişdir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin işə qəbul üzrə 1 qərarı, Dövlət Baytarlıq Xidmətinin işdən azadolma ilə bağlı 1 qərarı, Kommersiya Məhkəməsinin daimi dövlət qulluğuna qəbul ilə əlaqədar əmək müqaviləsinin düzgün bağlanmaması üzrə 5 qərarı, Kəngərli Rayon İcra Hakimiyyətinin staj müddətinin düzgün verilməməsi ilə bağlı 1 qərarı və Şərur Rayon Məhkəməsinin daimi dövlət qulluğuna vaxtından qabaq qəbul edilməsi ilə əlaqədar 1 qərarı, staj müddətinin düzgün verilməməsi ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin 1 qərarı və Dövlət Sosial Müdafiə Fondunun 1 qərarı dəyişdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyasında Dövlət İmtahan Mərkəzinə dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılmışdır.

Hesabat dövründə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün 3 müsabiqə keçirilmişdir.

- Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqəyə 23 dövlət orqanından 225 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 574 nəfər sənəd təqdim etmiş, keçirilən test imtahanlarında 557 namizəd iştirak etmişdir. Test imtahanında keçid balını toplamış 269 namizəddən 266-sı və digər müsabiqələrdən sertifikatları olan 20 nəfər, ümumilikdə 286 nəfər müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir.

20 fevral-6 mart 2020-ci il tarixlərdə keçirilən müsahibə mərhələsində 213 namizəd iştirak etmiş, onlardan 80-i müvəffəqiyyət qazanmışdır. Müsahibədə müvəffəqiyyət qazanmış 80 namizəddən 63-nün sənədləri təyin

olunmaq üçün dövlət orqanlarına göndərilmiş və 62-si vəzifələrə təyin olunmuş, 1 namizəd təklif olunan vəzifədən imtina etmişdir. Müsabiqənin müsahibə mərhələsində müvafiq keçid balını toplamış 17 namizəd ehtiyat kadr siyahısına salınmışdır.

- Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilmişdir. 24 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində 9 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 20 namizəddən 19-u test imtahanında iştirak etmiş, 7 nəfər müvafiq keçid balını toplamışdır. 29 sentyabr tarixində keçirilən müsahibədə iştirak edən 6 nəfərdən müvafiq keçid balını toplayaraq uğur qazanmış 4 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.

Hesabat dövründə yeni vəzifəyə təyin olunmuş dövlət qulluqçularının andiçmə mərasimi keçirilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan 59 nəfərin iştirakı ilə 12 iyun 2020-ci il tarixdə Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilmişdir.

- 14 oktyabr 2020-ci il tarixdə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə 205 vakant vəzifə çıxarılmışdır. 14-24 dekabr tarixlərində keçirilən imtahanlarda qeydiyyatdan keçmiş 571 namizəddən 559-u iştirak etmiş, onlardan 326-sı müvafiq keçid balını toplamışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 12 namizəddən 12-si esse imtahanında iştirak etmiş, onlardan 8-i müvafiq keçid balını toplamışdır.

Ehtiyat kadrlarla işin təşkili də diqqətdə saxlanılmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən ehtiyat kadrlar siyahısında əvvəlki illərdən qalan 23 namizəddən 6-sı hesabat dövründə işlə təmin olunmuşdur. Siyahıda olan digər namizədlərin işlə təminatı həyata keçiriləcəkdir.

Ümumilikdə, 2020-ci il ərzində dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilmiş 3 müsabiqədə 1159 namizəd iştirak etmiş, 600 namizəd test imtahanlarında uğur qazanmış və 72 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur. 14 oktyabr 2020-ci il tarixdə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsinin cari ildə keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət qulluğunun xüsusi növünə aid orqanlar üzrə elan edilmiş müsabiqələrin test mərhələləri keçirilmişdir.

- 7 mart 2020-ci il tarixdə prokurorluq orqanlarında 8 vakant vəzifənin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 27 namizəddən 19-u, 22 iyun 2020-cil tarixdə keçirilmiş test imtahanında ədliyyə orqanlarında 10

vakant vəzifənin tutulması üçün 10 namizəddən 5-i müvafiq keçid balını toplamışdır.

- Dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün 29 iyul 2020-ci il tarixdə elan olunmuş müsabiqəyə 20 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 184 namizəd sənəd təqdim etmişdir. 22-25 sentyabr 2020-ci il tarixlərdə qeydiyyatdan keçmiş 184 namizəddən 176-sı test imtahanında iştirak etmiş, 22 nəfər müvafiq keçid balını (70 bal) toplamışdır.

- 16 noyabr və 25 dekabr 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 66 nəfərdən 64-ü test imtahanında iştirak etmiş, 49-u müvafiq keçid balını toplamışdır.

- 18 noyabr 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 4 nəfərdən 4-ü test imtahanında iştirak etmiş, 3-ü müvafiq keçid balını toplamışdır.

- 2 dekabr 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 18 nəfərdən 16-sı test imtahanında iştirak etmiş, 15-i müvafiq keçid balını toplamışdır.

- 20-30 noyabr 2020-ci il tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası üzrə test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 805 nəfərdən 767-si test imtahanında iştirak etmiş, 316-sı müvafiq keçid balını toplamışdır. 14-30 dekabr 2020-ci il tarixlərdə namizədlərin praktiki hazırlığı və ifaçılıq qabiliyyətinin yoxlanılması üçün keçirilən müsahibə mərhələsində 316 namizəd iştirak etmiş, onlardan 305 nəfəri keçid balını toplamışdır.

- **İnzibati rəhbər (idarəetmə) vəzifələrin tutulması üçün test imtahanları keçirilmişdir.** Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq dövlət orqanlarının təkrar müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 3 nəfərin iştirakı ilə test imtahanları keçirilmişdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq dövlət orqanlarında vakant sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanından keçid balını toplayaraq sertifikat əldə etmiş 6 nəfərin (Fövqəladə Hallar Nazirliyindən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 3, Maliyyə Nazirliyindən 1, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 1) müsahibələrində müsahibə komissiyasının üzvü kimi iştirak edilmişdir.

Hesabat dövründə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanları tərəfindən keçirilən müsahibələrdə iştirak edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 12, İqtisadiyyat Nazirliyindən 10, Gənclər və İdman Nazirliyindən 2, Maliyyə Nazirliyindən 5, Mədəniyyət Nazirliyindən 1, Rabitə və Yeni Texnologiyalar Nazirliyindən 9, Səhiyyə Nazirliyindən 6, Təhsil

Nazirliyindən 3, Dövlət Statistika Komitəsindən 12, Dövlət İmtahan Mərkəzindən 1, Dövlət Sosial Müdafiə Fondundan 3, Dövlət Arxiv İdarəsindən 1, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 12, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 1, Dövlət Baytarlıq Xidmətindən 3, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 1, Televiziya və Radio Şurasından 1, Auksion Mərkəzindən 2 və Culfa Rayon Məhkəməsindən 1 nəfər olmaqla 89 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edilmişdir.

- Dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilmişdir. Müsabiqəyə 229 vakant vəzifə çıxarılmış, vəzifələrin tutulması üçün 283 nəfər sənəd təqdim etmişdir. 9-24 yanvar 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 266 namizəd iştirak etmiş, 131 namizəd keçid balını toplamışdır. Keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.

- 18 mart 2020-ci il tarixdə dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün elan edilmiş müsabiqəyə çıxarılmış 140 vakant vəzifənin tutulması üçün 160 namizəd sənəd təqdim etmişdir. 8-18 iyun 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 150 namizəd iştirak etmiş və onlardan 130-u müvafiq keçid balını toplamışdır. Keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.

- 30 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə 268 vakant vəzifə çıxarılmış, 746 namizəd sənəd təqdim etmişdir. 31 avqust -16 sentyabr 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 714 namizəd iştirak etmiş, 414 namizəd keçid balını toplamışdır. Keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrin nəticəsində ümumilikdə 260 nəfər işlə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində və şahmat məktəblərində şahmat fənnini tədris edən müəllimlərin sertifikatı üzrə test imtahanı 20 iyul 2020-ci il tarixdə keçirilmişdir. Qeydiyyatdan keçmiş 20 müəllim test imtahanında iştirak etmiş və 18-i müvafiq keçid balını (20 bal) toplamışdır.

- Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilmişdir. 17-22 avqust 2020-ci il tarixlərdə qeydiyyatdan keçən 101 namizəddən 88-i test imtahanında iştirak etmiş və 84-ü müvəffəqiyyət qazanmışdır.

- 17 noyabr 2020-ci il tarixdə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə 156 vakant vəzifə çıxarılmışdır. Test imtahanları 11 yanvar 2021-ci il tarixədək davam edəcəkdir.

- Naxçıvan Muxtar Respublikasının dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün test və müsahibə mərhələləri keçirilmişdir. 18 oktyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqəyə 186 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 61 namizəd sənəd təqdim etmişdir. 25-26 dekabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında 60 namizəd iştirak etmiş və onlardan 13-ü müvafiq keçid balını toplamışdır.

Namizədlərin praktiki hazırlığı və ifaçılıq qabiliyyətinin yoxlanılması üçün 21 yanvar 2020-ci il tarixdə keçirilən müsahibə mərhələsində 12 namizəd iştirak etmiş, onlardan 8-i keçid balını toplamışdır. Müvəffəqiyyət qazanmış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndərilmişdir.

- 15 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqəyə çıxarılmış 193 vakant vəzifənin tutulması üçün 125 namizəd sənəd təqdim etmişdir. 17-19 sentyabr 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 123 namizəd iştirak etmiş və onlardan 35 nəfəri müvafiq keçid balını toplamışdır.

Namizədlərin praktiki hazırlığı və ifaçılıq qabiliyyətinin yoxlanılması üçün 24-25 sentyabr 2020-ci il tarixlərdə keçirilən müsahibə mərhələsində iştirak etmiş 34 nəfərdən 23-ü keçid balını (12 və ya daha çox) toplamışdır. Müvəffəqiyyət qazanmış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndərilmiş, ümumilikdə 31 nəfər işlə təmin olunmuşdur.

- Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilmişdir. 10 oktyabr 2019-ci il tarixdə elan edilmiş müsabiqəyə 27 vakant vəzifə çıxarılmış, 24-29 iyun 2020-ci il tarixlərdə keçirilmiş test imtahanlarında 12 namizəd iştirak etmiş, 7 nəfər keçid balını toplamışdır.

- 6 noyabr 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində işə qəbul üçün elan edilmiş müsabiqəyə 23 vakant vəzifə çıxarılmışdır. Hazırda sənəd qəbulu davam edir.

Ümumilikdə, 2020-ci il ərzində keçirilən 20 test imtahanında 3905 namizəd iştirak etmiş, 1871 namizəd test imtahanlarında uğur qazanmışdır. Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar nəticəsində 381 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.

Keçirilən tədbir, seminar və test imtahanlarında sosial məsafə qorunmuş, tibbi maskalardan istifadə olunmuş və digər sanitariya-gigiyenik tələblərə əməl edilmişdir.

Dövlət İmtahan Mərkəzinin test bazasının yeni suallarla zənginləşdirilməsinin və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmışdır. Test imtahanı zamanı namizədlərin bilik səviyyəsinin daha ətraflı yoxlanılması, il ərzində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədi ilə test bankı təkmilləşdirilmişdir. Belə ki, ingilis dili üzrə 526 yeni sual, dövlət qulluğunun xüsusi növünə aid olan orqanlara qəbul üçün keçirilən test imtahanlarının təşkil edilməsi məqsədilə prokurorluq orqanı üzrə 1009 yeni sual test bankına işlənmiş və ədliyyə orqanı üzrə 1000, daxili işlər orqanı üzrə 500, dövlət miqrasiya xidməti üzrə 433, dövlət gömrük xidməti üzrə 1130, dövlət vergi xidməti üzrə 1936, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti üzrə 429 və ümumi qanunvericilik üzrə 710 sual olmaqla cəmi 6138 sual ekspertiza edilmişdir.

Hesabat dövründə hazırlıq kurslarının təşkili davam etdirilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş hazırlıq kurslarında ümumilikdə 267 nəfər, sınaq imtahanlarında 474 nəfər iştirak etmişdir.

Dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmişdir. Muxtar respublikanın 57 dövlət orqanı ötən il üçün inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmişdir. Ümumilikdə 1779 nəfər dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilmişdir. Bunlardan 1458 nəfəri (82 %) kişi, 321 nəfəri (18 %) isə qadın dövlət qulluqçularıdır. Dövlət orqanları tərəfindən 205 nəfərin fəaliyyəti əla (11,5 %), 1052 nəfərin yaxşı (59,1 %), 507 nəfərin kafi (28,5 %) və 15 nəfərin qeyri-kafi (0,9 %) kimi qiymətləndirilmişdir.

Dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının inkişaf etdirilməsi və ondan səmərəli istifadə olunması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına əsasən, Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanması dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. İl ərzində Dövlət Qulluqçuları Reyestrindəki məlumatlar yenilənmiş və artırılmışdır.

Reyestrə əsasən, dövlət qulluğunda çalışan şəxslərdən 56 nəfəri siyasi, 1904 nəfəri inzibati və 478 nəfəri yardımçı vəzifə tutur. Cinsinə görə dövlət qulluğunda çalışan şəxslərdən 1883 nəfəri kişi, 555 nəfəri isə qadındır. Təhsil baxımından 1935 nəfər ali, 162 nəfər orta ixtisas, 38 nəfər peşə ixtisas və 303 nəfər orta təhsillidir. İnzibati vəzifə tutan dövlət qulluqçularından 1775-i ali təhsilli, 88-i orta ixtisas təhsilli, 24-ü peşə ixtisas təhsilli, 17-si isə orta təhsillidir. 661 nəfər gənc dövlət qulluqçusundan (29 yaşa qədər) 457 nəfəri kişi və 204 nəfəri qadın olmaqla, 2 nəfəri siyasi, 542 nəfəri inzibati, 117 nəfəri isə yardımçı vəzifə tutur. Dövlət qulluğunda çalışan şəxslərdən pensiya yaşına çatan 7 nəfər qadın (62 yaş) və 15 nəfər kişi dövlət qulluğunda olmanın yaş

həddinə (65 yaş) çatmışdır. Dövlət qulluğunda çalışan şəxslərin 22,8 faizini gənclər və 27,1 faizini isə qadınlar təşkil edir.

2020-ci il ərzində 18 nəfər təqaüdə çıxmış, 142 nəfərin dövlət qulluğuna xitam verilmiş və 231 nəfərin dövlət qulluğu statusu ləğv edilmişdir ki, onlardan 136-sı öz ərizəsi əsasında, 5-i vəfat etdiyinə görə, 1-i ştat ixtisar olduğu üçün işdən azad olunmuşlar, 26-sı dövlət orqanı Açıq Səhmdar Cəmiyyətə çevrildiyinə, 205-i dövlət orqanları publik hüquqi şəxsə çevrildiyinə görə dövlət qulluğu statusu ləğv edilmişdir. Bundan başqa, 14 nəfər fəxri ad və medallarla təltif edilmiş, 18 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunmuşdur.

Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 38,3 faizi Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.

Mütəmadi olaraq dövlət orqanlarından vəzifə təlimatları və vakant vəzifələr barədə məlumatlar alınmış və bu məlumatların mərkəzləşdirilmiş informasiya bazasına daxil edilməsi ilə müsabiqə və müsahibələrin keçirilməsi zamanı özündə vakant vəzifə barədə ətraflı məlumatları əks etdirən elanların verilməsi işi daha da asanlaşdırılmışdır. Belə ki, informasiya bazasında hər hansı vəzifə barədə mövcud məlumatların həmin vəzifənin tutulması ilə bağlı kütləvi informasiya vasitələrində verilən elanda öz əksini tapması namizədin vakant vəzifənin tələb və şərtlərini təhlil edərək özünün bilik və bacarıqlarına uyğun vəzifə seçməsinə imkan yaratmış olur.

Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalının (www.dim.nmr.az) təkmilləşdirilməsi üçün müvafiq işlər görülmüşdür. Xəbərlər, elanlar, test imtahanlarının nəticələri, test imtahanı və müsahibə proqramları, qanunvericiliyə edilən dəyişikliklər mütəmadi portala yerləşdirilmişdir.

Eyni zamanda dövlət qulluğu qanunvericiliyinin tətbiqi üzrə maarifləndirmənin təşkili zamanı daha böyük auditoriyanın əhatə olunması məqsədi ilə yeni Ümumi Şərtlərə uyğun olaraq "Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları" mövzusunda slayd-təqdimat hazırlanaraq Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında "Təqdimatlar" bölməsinə yerləşdirilmişdir.

Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilmişdir.

28 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 36 dövlət orqanının iştirakı ilə "Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları" mövzusunda maarifləndirici seminar keçirilmişdir.

12 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsinə hazırlıq üçün 38 nəfərin iştirakı ilə seminar keçirilmişdir.

19 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı 22 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

16 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda 26 nəfərin iştirakı ilə seminar keçirmişdir.

24 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda Maliyyə Nazirliyinin tabeliyində olan rayon və şəhər idarə və şöbələrində çalışan 20 dövlət qulluqçusunun iştirakı ilə "Zoom" proqramı vasitəsilə videotəlim keçirilmişdir.

25 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən "Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları" mövzusunda 32 dövlət orqanı əməkdaşının iştirakı ilə maarifləndirici seminar keçirilmişdir.

Dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması üçün onların potensialının inkişaf etdirilməsi Dövlət İmtahan Mərkəzinin əsas hədəflərindən biri olmuşdur. "Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları", "Dövlət qulluqçularının etik davranış qaydaları", "Elan edilmiş müsabiqənin müsahibə mərhələsinə hazırlıq", "Andiçmə mərasimi", "Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri" və "Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları" mövzularında keçirilən 7 tədbirdə 233 dövlət qulluqçusu iştirak etmişdir.

Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək Dövlət İmtahan Mərkəzinin əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə hesabat dövrü ərzində daim nəzarət edilmişdir.

Hesabat dövründə elektron xidmətlər və elektron sənəd dövriyyəsinin təşkili həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının icrasına elektron nəzarət sistemi, vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin istifadəyə verilməsi mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkil olunmasına, vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin

sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına imkan yaratmışdır. Hesabat dövründə Elektron Sənəd Dövriyyəsi vasitəsilə 456 məktub daxil olmuş, 458 məktub göndərilmişdir.

Namizədlər elektron müraciətlərini təsdiq edərkən “şəxsi kabinet” vasitəsilə onlayn qaydada, yəni bankomat kartları ilə ödəniş edirlər. Dövlət İmtahan Mərkəzinin internet portalının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə 4 il müddətinə “SSL” sertifikatı alınmışdır ki, bu da portalın elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan vermiş, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən ödəniş kartı və fərdi məlumatlarının tamamilə qorunmasını təmin etmişdir.

Hesabat dövründə mətbuat və ictimaiyyətlə əlaqələrin təşkili qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ərzdə mətbuat və ictimaiyyətlə əlaqələrin təşkili qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı əhali məlumatlandırılmış, qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyalar Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında yerləşdirilmiş və bu informasiyanın daimi yeniləşdirilməsi təmin edilmişdir. Dövlət İmtahan Mərkəzi öz fəaliyyəti barədə, habelə dövlət qulluğu sistemi, hamilik, dövlət qulluğuna qəbul və bu sahədə tətbiq olunan yeniliklər və digər məsələlərlə bağlı təşkil edilən tədbirləri mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmışdır. Belə ki, hesabat dövründə "Şərq qapısı" qəzetində Dövlət İmtahan Mərkəzinin keçirdiyi tədbirlərlə bağlı 50, rayon qəzetlərində 2 məlumat, Naxçıvan Televiziyasında 31 süjet efirə verilmişdir. Dövlət İmtahan Mərkəzinin əməkdaşları 1 dəfə "Naxçıvanın Səsi" radiosunda, 1 dəfə Naxçıvan Dövlət radiosunda təşkil olunmuş müsahibələlərdə iştirak etmişlər. Dövlət İmtahan Mərkəzinin keçirdiyi 55 tədbir "Nuhçıxan" İnformasiya Agentliyində, 56 tədbir isə "naxcivanxeberleri.com" internet xəbər portalında işıqlandırılmışdır. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə 97, rəsmi "Facebook" səhifəsi vasitəsilə 121 və "Instagram" səhifəsi vasitəsilə isə 121 xəbər və elan olmaqla, ümumilikdə 535 məlumat ictimaiyyətə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində vəziyyətlə bağlı 2019-ci il üçün statistik məlumatlar 2020-ci ilin yanvar ayınadək hazırlanmış və jurnal şəklində çap olunaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə göndərilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilmişdir. Vətəndaşlar tərəfindən Dövlət İmtahan Mərkəzinə daxil olan 165 müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə araşdırılmış və cavablandırılmışdır. Bunlardan 79-u yazılı, 86-sı isə elektron müraciət formasında qeydə alınmışdır. Müraciətlər əsasən dövlət qulluğuna qəbul qaydaları, dövlət qulluqçusunun qulluq stajının hesablanması,

ixtisas dərəcəsinin verilməsi, hazırlıq kursları, test imtahanında iştirak etmək üçün ödəniş məbləğinin ödənilməsi və ya geri qaytarılması ilə bağlı olmuşdur.

Hesabat dövründə 107 vətəndaşın qəbulu həyata keçirilmişdir ki, onlardan 8-i Dövlət İmtahan Mərkəzinin sədri tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"na əsasən, telefon müraciət xidməti vasitəsilə daxil olmuş 429 şifahi müraciət qeydə alınmış və Dövlət İmtahan Mərkəzinin aidiyyəti şöbələrinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.

Dövlət İmtahan Mərkəzində əmək və icra intizamı gücləndirilmiş, şöbələrdəki mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Dövlət İmtahan Mərkəzi əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması məqsədilə fəaliyyət istiqamətləri, hüquq və vəzifələr ilə bağlı müxtəlif mövzularda peşə hazırlığı dərsləri təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Mahir Abbasov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

Dövlət İmtahan Mərkəzi qarşıya qoyulmuş vəzifələrin günün tələbləri səviyyəsində yerinə yetirilməsi üçün səylərini bundan sonra daha da artıracaq, fəaliyyətindəki nöqsanların aradan qaldırılmasına, göstərilən etimadın doğrulmasına çalışacaqdır.